

UOT 665.622.4

## HETEROTSİKLİK AMİNLERİN KOMPLEKS DUZLARININ ALINMASI VƏ TƏDQİQİ

A.F. Əkbərova, Ə.D. Ağa-zadə, M.E. Əlsəfərova, A.M. Səmədov, X.İ. Həsənov

SOCAR, "Neftqazelmitədqıqatlıyihə" İnstitutu

AZ 1029 Bakı, H.Əliyev pr., 121, e-mail: x.qasanov58@gmail.com

*Morfolin, piperidin və piridinin turş mühitdə olein turşusu ilə dördlü amin kompleks duzları sintez edilmiş, tərkib və quruluşları müəyyənləşdirilmişdir. Alınan duzların metanolda 75%-li məhlulları yeni deemulsasiyaedici kompozisiyalar kimi öyrənilmişdir. Kompozisiyaların yüksək özlülükü su-neft emulsiyalarını maksimum susuzlaşdırmaq xassasına malik olması müəyyən edilmişdir. Təklif olunan kompozisiyalar az miqdarda, qısa müddədə yüksək effektivlik göstərməklə yanaşı hal-hazırda tətbiq olunan analoqlarından bütün parametrlərinə görə üstünlük təşkil edirlər.*

*Açar sözlər: dördlü aminlər, morfolin, piridin, piperidin, laprol, olein turşusu, susuzlaşdırma, deemulsifikator*

DOI: <https://doi.org/10.32737/2221-8688-2018-4-559-563>

### GİRİŞ

Mühüm fiziki-kimyəvi və antimikrob xassasına malik olan dörtlü ammonium duzları sənayenin, kənd təsərrüfatının və tibbin müxtəlif sahələrində geniş istifadə olunur.

Səthi aktiv dörtlü aminlərin dezinfeksiyaedici, isladıcı, köpükəmələgəticili, korroziya əleyhinə və hidrofoblaşdırıcı kimi xassələrə malik olduqları məlumdur [1-5]. Dörtlü ammonium duzları məlum dezinfeksiyaedici preparatlardan xlor, fenol və natrium hipokloriddən fərqli olaraq suda yaxşı həll olurlar, iysizdirlər, hətta çox duru

məhlulları belə güclü antimikrob xassə göstərir, orqanızm üçün də zərərlidir.

Təqdim olunan işdə əsas məqsəd müxtəlif aminlərin ali yağ turşuları ilə ammonium duzlarının alınması, fiziki-kimyəvi xassələrini, quruluşunu müəyyənləşdirərək onların neft sənayesində istifadəsinin mümkünliyinə tədqiq etməkdən ibarətdir. Bu məqsədə morfolinin, piperidinin və piridinin ali yağ turşuları ilə kompleks duzları alınaraq tərkib və quruluşları həmçinin digər mühüm xassələri tədqiq edilmişdir.

### TƏCRÜBİ HİSSƏ

Olein turşusunun götürülen aminlərlə kompleks duzları müxtəlif nisbətlərdə eyni üsulla sintez edildiyindən nümunə üçün onlardan yalnız birinin sintezinin gedisi ətraflı verilmişdir. Digər aminlərin iştirakı ilə gedən sintezdə isə yalnız reaksiyaya daxil olan maddələrin nisbətləri və alınan maddələrin şərti adlarının verilməsi məqsədə uyğun hesab edilmişdir.


**Sintezin gedisi.** Mexaniki qarışdırıcı ilə təhciz olunmuş ağız kip bağlı kolbayla 52,27 q morfolin ( $C_4H_9NO$ ) yerləşdirilir və müntəzəm qarışdırılmaq şərti ilə üzərinə 112,98 q olein turşusu ( $C_{17}H_{33}COOH$ ) əlavə

edilir. Qeyd etmək lazımdır ki, morfolinin miqdarı turşuya nisbətən 0,5 mol artıq götürülür. Reaksiya qarışığı  $60^{\circ}\text{C}$ -də 2-2,5 saat ərzində fasıləsiz qarışdırılır. Reaksiya başa çatdıqdan sonra alınan maddə otaq temperaturunadək soyundulduğda bərk kütləyə çevrilir. Sintez edilmiş yeni maddə şərti olaraq OTMK kimi adlandırılır.

Qeyd etmək lazımdır ki, alınan kompleks duzlar əsasında hazırlanmış deemulsasiyaedici kompozisiyaların tərkibinə dörtlü aminlər metanolda 75%-li məhlul şəklində daxil olurlar. Ona görə də bütün hallarda alınan bərk kütlələr metanolda həll

edilərək məhlul halına keçirilir və hesablamalarda 75%-li məhlul kimi götürüllərək kompozisiyalar hazırlanır.

Morfolinin olein turşusu ilə qarşılıqlı təsir reaksiyasının getmə şərait və şartı piperidin və piridin heterotsiklik aminləri



Qeyd olunan aminlərin olein turşusu ilə alınmış kompleks duzlarının tərkib və quruluşları mütləq fiziki-kimyəvi üsullarla parametrlərinin göstəriciləri müvafiq olaraq tədqiq edilmişdir. Hər üç kompleks duzun element analizinin nəticələri və onların metanolda 75%-li məhlullarının bəzi fiziki parametrlərinin göstəriciləri müvafiq olaraq cədvəl 1 və 2-də verilmişdir.

Cədvəl 1. Element analizinin nəticələri

Kompleks duzlar	C		H		N	
	Tapılıb	Hesablanıb	Tapılıb	Hesablanıb	Tapılıb	Hesablanıb
(OTMK)	71.36	71.55	11.40	11.64	3.58	3.79
(OTPK)	75.29	75.21	12.51	12.25	3.72	3.81
(OTPPK)	76.31	76.46	10.58	10.79	3.72	3.87

Cədvəl 2. Kompleks duzların məhlullarının fiziki göstəriciləri

Kompleks duzlar	Kinematik özlülük, mm <sup>2</sup> /s	Dinamik özlülük, mPa·s	Sıxlıq, g/sm <sup>3</sup>

OTMK	99.572	93.548	0.9395
OTPK	19.761	17.765	0.8990
OTPPK	5.2577	4.6698	0.8882

## NƏTİCƏLƏRİN TƏHLİLİ

Yeni sintez edilmiş kompleks duzların quruluşu başlangıçda sintez üçün göttürilmiş sarbast heterotsiklik aminlərin və olein turşusunun qeydə alınmış IQ-spektrlerinin nəticələri ilə mütləqiyəsi öyrənilmişdir. Belə ki, sərbət piperidin və morfolin molekullarının IQ-spektrində VNH qrupuna məxsus uludurma zolaqları müvafiq olaraq 3347 və 3350 sm<sup>-1</sup> uludurma zonasında müşahidə edilir. Qeyd olunan uludurma zolaqları adəbiyyat materialları ilə də eynilik təşkil edirlər [6]. Morfolin molekulunun IQ-spektrində həlqə titrəyi (δc. 4) 1650-1580 piridin üçün 1580-1550 və piperidin üçün isə 1510-1480 sm<sup>-1</sup> uludurma zonasında müşahidə olunur. Qeyd olunan heterotsiklik aminlərin turş mühitdə protonlaşmasından sonra yuxarıda göstərilən uludurma zolaqları kompleks duzların IQ-spektrlerində müşahidə olunan 3440 və 3400 sm<sup>-1</sup> intensivlikli geniş uludurma zolaqları ilə əvəz olunmuşdur. Hər üç kompleks duzun IQ-spektrində cütü dayışıklığı nəzərə alınmasaq müşahidə edilən 1565, 1540 və 1500 sm<sup>-1</sup> uludurma zolaqları azotlu heterotsikliklərin müvafiq olaraq C=C və C-C rabitələrinə aid edilmişdir. Altıñızılı azotlu heterotsikliklərin IQ-spektrində 1605 sm<sup>-1</sup> daimi uludurma zolağının olması şartı ilə müşahidə edilən dörd uludurma zolaqları kompleks duzların IQS-də praktiki olaraq dəyişilməz qalmışdır. Duzların IQS-də qeydə alınan 1596, 1604 və 1612 sm<sup>-1</sup> uludurma zolaqları deprotonlaşmış karboksil qrupunun C=O rabitəsinə aid edilmişdir. Hər bir valent rabitəsinə aid edilən uludurma zolaqları adəbiyyat materialları ilə də təsdiqlənir [7]. Beləliklə göttürülən hər üç azot tərkibli heterotsiklik aminlər xüsusü şəraitdə olein turşus ilə protonlaşaraq dördlü amin şəklində kompleks duzlar əmələ gatırlırlar.

Yeni sintez edilmiş dördlü aminlər əsasında hazırlanmış kompozisiyalar laboratoriya şəraitində yüksək özlülüklu su-neft emulsiyalarının susuzlaşdırılması məqsədi sınaqdan keçirilmişdir.

Su-neft emulsiyaların parçalanması üçün tərkiblərin hazırlanması cyni qaydada müxtalif kütlə nisbətlərində aparılmışdır.

Kompozisiyaların hazırlanmasının ümumi üsulu aşağıdakı kimi verilmişdir.

Kimyavi stakanə ham suda ham də neftdə mütləq miqdər qeyri-ionogen sahifə aktiv maddə olan lapon təkülür və enlərin üzərində metanol əlavə edilir. Bircinc qarşıq əmələ galənə qədər məgnit qarşılığında qarışdırılır. Hazırlanmış qarışından 97 q göttürülür, üzərinə yeni sintez edilmiş kompleks duzlarının 75%-li metanol məhlulundan 3q əlavə edilir və bircinc qarşıq əmələ galənə qədər qarışdırılır. Bu üsulla hər bir kompleks duz üçün ayrı-ayrılaşdırda kompozisiya qarışıqlı hazırlanır.

Hazırlanmış kompozisiya qarışıqların deemulqator kimi fəaliyyəti su-neft emulsiyalarının susuzlaşdırılması məqsədi məlum üsullarla [8] sınaqdan keçirilmişdir. Sınaqları aparmaq üçün təkli olunan deemulqatorlar su-neft emulsiyasına mütləq dozalarla əlavə edilər və terməstəsi seçilmiş şəraitdə mütləq mündərət saxlanılır. Deemulasiyadan sonra neftdə qalıq suyun miqdarı Dina-Stark üsulu ilə təyin edilmişdir [FOCT-2477-2014].

Hazırlanmış kompozisiya qarışıqları Neft Daşları və N.Narimanov adı NQÇI yataqlarından göttürülən davamlı su emulsiyalarından istifadə etməklə in vitro sınaqdan keçirilmişdir.

Qeyd olunan yataqlardan göttürülən su-neft emulsiyalarında suyun miqdərinin müvafiq olaraq 26.2 və 35.5% olduğunu nəzərə alaraq deemulasiya prosesi 40 və 55 °C temperaturda aparılmışdır. Təkli olunan yeni tərkiblər Neft daşları NQÇI-dən göttürülən su-neft emulsiyasına 1 saatda 20 q/t, 0.5 saatda isə 30 q/t, N.Narimanov adı

NQÇİ-dən götürülmüş su-neft emulyalarına isə 2 saatda 100-140 q/t miqdardında verilmişdir. Deemulsasiyaedici reagent verildikdən sonra yataqlardan götürülmüş su-neft emulyalarında (26.2, 35.5%) qalıq suyun miqdarı müvafiq olaraq 0.17 və 0.06 % təşkil etmişdir. Bu isə neftdə qalıq suyun miqdarına qoyulan tələbə tam uyğundur [FOCT-2477-2014]. Həmin yataqlarda hal-hazırda tətbiq olunan deemulqatorların nticələri bizim

aldığımız nticələrlə müqayisədə texniki şərtlərin tələblərinə cavab vermediyi məlum olmuşdur.  
Beləliklə, alınmış yeni kompozisiya qarışıqları analoqlarından fərqli olaraq yerli xammal əsasında alınmış və su-neft emulyalarının maksimum susuzlaşdırmaq qabiliyyətinə malik olub, nefin hazırlanması, emalı və susuzlaşdırılması üçün istifadə oluna bilər.

#### REFERENCES

1. Egorova I.Ju. Preparation of alkyl aromatic derivatives of quaternary ammonium. *Vestnik TGU, seriya Himiya - Tver State University news.* 2012, no.13, pp. 71-75. (In Russian).
2. Abramzon A.A., Zajchenko L.P., Fajngold S.I. Surface active substances. Synthesis, analysis, properties. Leningrad: Himiya Publ., 1988, 200 p. (In Russian).
3. Lange K.R. Surfactant: Synthesis, properties, analysis, application. Sankt-Peterburg, Professiya Publ., 2007, 240 p. (In Russian).
4. Rubcov M.V., Bajchikov A.G. Synthetic chemical and pharmaceutical preparations. Moscow: Medisina Publ., 1971, 290 p.
5. Abramzon A.A., Bocharov V.V. et al. Surfactants: Handbook. Leningrad: Himiya Publ., 1979, 376 s.
6. Aniskov A.A., Varshalomidze I.Je. et al. Determination of the structure of carboxy- and heterocyclic compounds by spectral methods. Saratov: Nauka Publ. 2010, 243 p.
7. Vasil'ev A.V., Grinenko E.V., Shshukin A.O., Fedulina T.G. Infrared spectroscopy of organic and natural compounds. Sankt-Peterburg, 2007, 54 p. (In Russian).
8. Levchenko D.N., Bergstejn N.V., Hudakova A.D., Nikolaev N.M. Emulsions of oil with water and methods for their destruction. Moscow: Himiya publ., 1967, 200 p.

#### SYNTHESIS AND STUDY OF COMPLEX HETEROCYCLIC AMINE SALTS

A.F. Akberova, A.D. Agha-zadeh, M.E. Alsafarova, A.M. Samedov, Kh.I. Hasanov

SOCAR'S Oil and Gas Research and Design Institute  
H.Aliyev ave., 121, AZ 1029 Baku, Azerbaijan; e-mail: x.hasanov58@gmail.com

*Quaternary aminocomplex morpholine, piperidine and pyridine salts with oleic acid were obtained in acid medium. Their composition and structure are defined by various physic chemical methods. Quaternary aminocomplex morpholine, piperidine and pyridine salts with oleic acid were obtained in acid medium, their composition and structure defined. It has been proved that in an acidic medium the protonation of nitrogen atoms of these heterocyclic amines occurs in all cases. Heterocyclic amines are protonated and ligands occupy the outer sphere ac cations. All three nitrogen-containing heterocyclic amines are protonated under special conditions with oleic acid and form complex salts in the form of a quaternary amine. The salts obtained are readily soluble in various polar and nonpolar solvents. 75% methanol solutions were prepared from the resulting complex salts and new composite mixtures obtained on their basis. The composite mixtures possess maximum dehydrating properties. The composite mixtures demonstrate high effectiveness in small amounts and brief period as compared with existing analogues.*

**Keywords:** quaternary amines, morpholine, pyridine, piperidine, laprol, oleic acid, dehydration, demulsifier

#### СИНТЕЗ И ИССЛЕДОВАНИЕ КОМПЛЕКСНЫХ СОЛЕЙ ГЕТЕРОЦИКЛИЧЕСКИХ АМИНОВ

A.F. Akberova, A.D. Agha-zadeh, A.M. Samedov, M.E. Alsafarova, X.I. Hasanov

Научно-исследовательский проектный институт Нефтегаз, SOCAR  
AZ 1029 Баку, пр.Г.Алиева, 121, e-mail: x.hasanov58@gmail.com

Получены четвертичные аминокомплексные соли морфолина, пиперидина, пиридина с олеиновой кислотой в кислой среде и установлены их состав и строение. Из полученных комплексных солей приготовлены 75%-ные растворы в метаноле и на их основе получены новые композиции. Установлено, что полученные композиции обладают максимальными обезвоживающими свойствами. Представленные композиционные смеси в малом количестве за короткое время показывают высокую эффективность по сравнению с существующими аналогами.

**Ключевые слова:** четвертичные амины, морфолин, пиперидин, пиридин, лапрол, олеиновая кислота, обезвоживание, дезмульгатор